

# ♦ P o e z i y a



*Rəfail İNCƏYURD*

## 65-ə GƏLMİŞƏM

Min doqquz yüz əlli dördən yollanıb,  
Mən iki min on doqquza gəlmışəm.  
Altmış beş bir ağsaqqalın ömrüdü,  
Azdan çoxa, çoxdan aza gəlmışəm.

Düz verilir orda haqqın kirəsi,  
Düz qurulur orda mızan-tərəzi.  
Eşq yeridi bizim İncə Dərəsi,  
Sazdan sözə, sözdən saza gəlmışəm.

İrfan soylu kişilərin elindən,  
Bayatılı nənələrin dilindən,  
Şah palıdlar kökünün saf telindən  
Qətrə-qətrə, siza-siza gəlmışəm.

Bir də məndə üzgörənlilik olmayıb,  
Nə dartinmaq, nə ərənlilik olmayıb.  
Pul-para da heç vaxt mənlik olmayıb,  
Azdan-çoxdan yaza-yaza gəlmışəm.

El-obanın təpərsizdən nə xoşu?  
Kimdi sevən çərəsizi, naxoşu?  
Gah saymadım sildirimli yoxusu,  
Gah düpbədüz yolda dizə gəlmışəm.

Yol gəlmisəm: biri yaqmur, biri toz,  
Üz görmüsəm: biri gülər, biri boz.  
Bozən yoldan elayıb bir çürük qoz,  
Nə gizlədim, hərdən duza gəlmisəm.

Heyat varsa ağrısı da şirindi,  
Acızin yox, nər oğlunun, nərində.  
Kim bilmir ki, qəm dəryası darındı? -  
Ortasından üzə-üzə gəlmisəm.

Heç durmadım düz olanın qəsdinə,  
Rəbbim biliş yaxşıdı nə, pisi nə.  
Vaxt olub ki, gedəndə mərd üstüne  
Bir güməndən bir güdəzə gəlmisəm.

Hey düşsəm də her qəfleti qəhərə,  
Vurulmadım haram olan bəhərə.  
Uyğunlaşa bilmədim ki şəhərə,  
Mən Bakıya sənki təzə gəlmisəm.

Cənub ata, xətirələr kövrəlib,  
Eh! Nə bilim, nələr, nələr kövrəlib...  
Anam hanı? Əyandımı kim golib -  
Qiblənən bir muraza gəlmisəm.

İndən belə çox gərkidi bir həyan,  
Qoy var olsun başım üstdə qarıyan.  
Bizdən ötrü nəvələri qoruyan,  
Bir oğula, iki qızə gəlmisəm.

Həqqin evi haqq əlində qurular,  
Həqqin yolu haqqdan dönsə, qırılar...  
Ey dünyanın ümidi yeri durular,  
Mənəm, buyam, sizdən siza gəlmisəm.

İncəyurdam, ağasiyam taxtimin,  
Qədəriyəm ömrü adlı vaxtimin.  
Bax, belə bir mahnisiyam baxtimin -  
Sözü bəlli bir avaza gəlmisəm.

## ŞAİRLƏR

Cənubda kamaniq, şimalda neyik,  
Doğudan Batıya sazıq, şairlər!  
Hər gün işimizdə payız göynəyir,  
Elə biliirlər ki, yazıcı şairlər.

Göyün ruhunuzda pərvəriş var,  
Tarixin sizinlə hər an işi var.

Sahir çək-çevirə arxeoloqlar,  
Sinesi yüz yerdən qazıq şairlər.

Özüne gəlməmiş tələ dən golir,  
Cana nə galırsa bitimdən golir.  
Səsiniz nə qədər qadımdan golir?  
Erədan o yana Azix şairlər.

Güllü gumanlara "quc" eləyirsiz,  
Aila yanında suç eləyirsiz.  
Əmanət ömrü puç eləyirsiz  
Şöhrət umusuna, yaziçı şairlər.

Sixildin hər yanda qəribəsayağı,  
Özün kəsilmişən özüne yağı.  
Başına boladı duyğusallığın,  
Tifaqı binadan pozuq şairlər.

Deyir düşnənlər, deyir yazarınlar,  
Baxtını səyənlər, xeyir yazarınlar,  
İndi çox olsa da şeir yazarınlar -  
Bu nəhrin içində azıq, ŞAİRLƏR!

## GƏZİRİK HƏLƏ

Hərdən bada verib qumral közələr,  
Külliyyün altında qor gəzirkər biz.  
Töküb həqiqəti görən gözələr  
Əlindən tutmağa kor gəzirkər biz.

Hərdən haray vaxtı susur qələmlər,  
Hərdən də ağ yalan qusur qələmlər.  
Özünü asıldıqa qısır qələmlər  
Edam ağacında bar gəzirkər biz.

Tale enişləri və dikkərlərində,  
Buraxma sevginin dediklərində...  
Gedib Əzürumun gadiklərində  
Utanmaz-utanmaz yar gəzirkər biz.

Varmadıq el haqqı gündən yollarla,  
Yenə süvar olur gündən yollarla.  
Niyo genişliyə gedən yollarla  
Əngellər yudurub, dar gəzirkər biz?

Pazlara doğrayır dor ağacını,  
Sazlara doğrayır bar ağacını,  
Hələ suğallayır dar ağacını,  
Hələ uzaqlarda tor gəzirkər biz.

**GÜNAH**

Ayıq ol, ay adam, alışar yer-göy  
Küloya verdiyin köz günahından.  
Yola bax, uçruma urcah olur hey  
Acza ayrı düşen iz günahından.

Qəfi ildirimtək çaxırsan, olmur,  
Çayına qosulub axırsan, olmur.  
Baxmırısan, heç olmur, baxırsan, olmur,  
Urək zulum çakır göz günahından.

Gördüyün günlerin desidi ömür,  
Düşün ki, her günün sonuncu gündür.  
Birında bir qarış, birında hündür  
Hərə xıxlacaq öz günahından.

Yaxşular yerində olmasa ağar,  
Yamanlar güc alıb haqqı cılıklar.  
Bürüyə dörd yani biganəlliklər,  
Zamanə puç olar "döz" günahından.

Durma, yoxus səni öndə enis var,  
Dileyin çıxdusa, hələ çox iş var.  
Hər zaman, her yerdə haqqa dönüş var,  
Dön, qurtul zamanın boz günahından.

**NEYLƏSİN?**

Yaşayır o da canda,  
Ha qov, mərəz neyləsin?  
Düz yolun ortasında  
Yixulan bəs neyləsin?

Hələ yük var kürəkdə,  
Hələ son var, görək dəe...  
Od azalır ürəkdə,  
Gülüm, nəfəs neyləsin?

Qoymur çıxım eşiye,  
Urcah olur "əşşiyə.  
Atdan düşüb eşşəye  
Minən həvəs neyləsin?

Tutmur dizim, düşmüşəm,  
Qalmır izim, düşmüşəm.  
Gəlib özüm düşmüşəm -  
İndi qəfəs neyləsin?

Ötüşənlər ötüşür,  
Gör çat olan bitişir?..  
Haray vaxtı yetişir,  
O qarib səs neyləsin?

**BAKİ NƏĞMƏSİ**

Gördüyünüz qoca Bakı  
Küləklərin şəhəridi.  
Yerin yeddi qatındakı  
Diləklərin şəhəridi.

Çox mammundu nəğma dəyen,  
Gözərini yoxdu döyan.  
Qanadına nöyüt dayan  
Mələklərin şəhəridi.

İçinə bax eşiklərin,  
Köpüna bax keşiklərin,  
Beynəlmilə besiklərin,  
Bələklərin şəhəridi.

Öz haqqını bilən, varan,  
Həm qoruyan, ham də quran,  
Qırğıını ala quran  
Biləklərin şəhəridi.

Burda verməz ha bölgə dən,  
Darı çıxır tər bölgədən.  
Axi, Bakı əzəl gündən  
Ələklərin şəhəridi!